

«Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»na 1 nömrəli əlavə

MALIYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2009 il tarixə

FORMA № 1

VÖEN

1	3	0	0	1	2	4	4	0	1
---	---	---	---	---	---	---	---	---	---

Müəssisə, təşkilat Vətəndaşların Əmək hüquqlarını Müdafiə Liqası

Sahə (fəaliyyət növü) ictimai birlik

Mülkiyyətin növü Xüsusi

Ünvan AZ 1025 Tağızadə 3/16

Ölçü vahidi: manat

Bölmə Maddə	Bölmə/Maddələrin adı	Qeydlər	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
			4	5	6	7
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər					
11	Torpaq, tikili və avadanlıq		2231.0			
12	Daşınmaz əmlaka investisiyalar					
13	Uzunmüddətli debitor borcları					
14	Sair uzunmüddətli maliyyə aktivləri					
15	Sair uzunmüddətli aktivlər					
	Cəmi uzunmüddətli aktivlər			2231.0		
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar					
21	Qısamüddətli debitor borcları					
22	Pul vəsaitləri və onların ekvivalentləri		5882.02			
23	Sair qısamüddətli maliyyə aktivləri					
24	Sair qısamüddətli aktivlər					
	Cəmi qısamüddətli aktivlər			5882.02		
	CƏMİ AKTİVLƏR			8113.02		

1	2	3	4	5	6	7
	XALIS AKTİVLƏR (KAPİTAL) VƏ ÖHDƏLİKLƏR					
3	Xalis Aktivlər və Kapital					
30	Nizamnamə kapitalı					
31	Ehtiyat fondu					
32	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		8113.02			
	Cəmi xalis aktivlər (kapital)			8113.02		
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Uzunmüddətli kreditör borcları					
43	Sair uzunmüddətli öhdəliklər					
	Cəmi uzunmüddətli öhdəliklər					
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər					
53	Qısamüddətli kreditör borcları					
54	Sair qısamüddətli öhdəliklər					
	Cəmi qısamüddətli öhdəliklər					
	Cəmi öhdəliklər					
	Cəmi xalis aktivlər (kapital) və öhdəliklər			8113.02		

Rəhbər

Sahib Məmmədov

Baş mühasib

Həmid Xəlilov

17 Mart 2010-cu il

«Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»na 2 nömrəli əlavə

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

31 dekabr 2009 il tarixə

FORMA № 2

VÖEN

1	3	0	0	1	2	4	4	0	1
---	---	---	---	---	---	---	---	---	---

Müəssisə, təşkilat Vətəndaşların Əmək hüquqlarını Müdafiə Liqası

Sahə (fəaliyyət növü) İctimai Birlik

Mülkiyyətin növü Xüsusi

Ünvan AZ 1025 Tağızadə 3/16

Ölçü vahidi: manat

Maddə	Maddələrin adı	Qeydlər	Hesabat dövrü	Əvvəlki dövr
1	2	3	4	5
60	Qeyri-birja əməliyyatlarından gəlir		93521.47	
61	Birja əməliyyatlarından gəlir			
	Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapillaşdırılmış işlər			
	Pul formasında verilmiş yardımlar			
	Natural formada verilmiş yardımlar			
	Xammal və istifadə olunmuş materiallar		63223.58	
	Əmək haqqı xərcləri		27499.20	
	Köhnəlmə və amortizasiya xərcləri		348.00	
	Sair əməliyyat xərcləri		567.69	
62	Uzunmüddətli aktivlərin xaric olmasından qazanc və itkilər			
	Əməliyyat mənfəəti (zərəri)		1883.00	

1	2	3	4	5
63	Maliyyə gəlirləri			
72	Maliyyə xərcləri			
90	Mənfəət vergisi			
80	Hesabat dövrü üzrə xalis mənfəət (zərər)		1883.00	

Rəhbər

Sahib Məmmədov

Baş mühasib

Həmid Xəlilov

“17”Mart 2010_il

XALIS AKTIVLƏRDƏ (KAPITALDA) DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 dekabr 2009 il tarixə

FORMA № 3

VÖEN

1	3	0	0	1	2	4	4	0	1
---	---	---	---	---	---	---	---	---	---

Müəssisə, təşkilat Vətəndaşların Əmək hüquqlarını Müdafiə Liqası

Sahə (fəaliyyət növü) İctimai Birlik

Mülkiyyətin növü Xüsusi

Ünvan AZ 1025 Tağızadə 3/16

Ölçü vahidi: manat

Göstəricilərin adı	Qeydlər	Nizamnamə kapitalı (Nizamnamə fondu)	Ehtiyat fondu (kapital ehtiyatları)			Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi
			Qanunvericiliyə uyğun olaraq yaradılan ehtiyat fondu	Nizamnaməyə uyğun olaraq yaradılan ehtiyat fondu	Yaradılan digər ehtiyat fondu		
1	2	3	4	5	6	7	8
Keçmiş hesabat dövrünün əvvəlinə olan qalıq							
Səhvlərin düzəldilməsi							
Səhvlərin düzəldilməsindən sonra keçmiş hesabat dövrünün əvvəlinə olan qalıq							

1	2	3	4	5	6	7	8
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda öz əksini tapmamış gəlir və xərclər							
Keçmiş hesabat dövrü üzrə mənfəət (zərər)							
Nizamnamə kapitalına ilkin və əlavə qoyuluşlar							
Kapitalın maddələri arasında köçürmələrdən (transferlər) əvvəl keçmiş hesabat dövrünün sonunda qalıq							
Hesabat dövrü üzrə mənfəət (zərər)							
Nizamnamə kapitalına ilkin və əlavə qoyuluşlar							
Kapitalın maddələri arasında köçürmələr (transferlər)							
Keçmiş hesabat dövrünün sonunda qalıq							
Keçmiş hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi							
Hesabat dövrünün əvvəlinə qalıq							
Səhvlərin düzəldilməsi							
Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə olan qalıq							
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda öz əksini tapmamış gəlir və xərclər							

1	2	3	4	5	6	7	8
Hesabat dövrü üzrə mənfəət (zərər)						2231.00	
Nizamnamə kapitalına ilkin və əlavə qoyuluşlar							
Kapitalın maddələri arasında köçürmələrdən (transferlər) əvvəl hesabat dövrünün sonunda qalıq							
Kapitalın maddələri arasında köçürmələr (transferlər)							
Hesabat dövrünün sonunda qalıq						2231.00	
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi							

Rəhbər

Sahib Məmmədov

Baş mühasib

Həmid Xəlilov

“17” Mart 2010 il

«Qeyri-hökumət təşkilatının
illik maliyyə hesabatının
forması, məzmunu və
təqdim edilməsi Qaydası»na
4 nömrəli əlavə

PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 dekabr 2009 il tarixə

FORMA № 4

VÖEN

1	3	0	0	1	2	4	4	0	1
---	---	---	---	---	---	---	---	---	---

Müəssisə, təşkilat Vətəndaşların Əmək hüquqlarını Müdafiə Liqası

Sahə (fəaliyyət növü) İctimai Birlik

Mülkiyyətin növü Xüsusi

Ünvan AZ 1025 Tağızadə 3/16

Ölçü vahidi: manat

Göstəricilərin adı	Qeydlər	Hesabat ili	Əvvəlki il
1	2	3	4
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Giriş, illik abunə və üzvlük haqları nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;			
Təsərrüfat subyekti tərəfindən təmin edilən mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərindən daxilolmalar;			
Qrantlar və üçüncü tərəflərdən ianələr nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;		99403.49	
Royalti, haqlar, komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərindən daxilolmalar;			
Müavinətlərin, maliyyə yardımlarının və s. ödənişləri kimi təşkilatın əsas fəaliyyəti ilə bağlı pul vəsaitlərinin ödənişləri;			
Mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri;		63791.27	
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri		27499.20	

1	2	3	4
Əməliyyat fəaliyyəti ilə əlaqədar olan yerli mülkiyyət vergisi və ya mənfəət vergisi ilə bağlı (müvafiq olan təqdirdə) pul vəsaitlərinin ödənişləri;			
Məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin daxilolmaları və ödənişləri			
Əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti		8113.02	
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri.		(2231.00)	
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri;			
Digər təsərrüfat subyektlərinin maliyyə alətlərinin əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentlərikimi uçota alınan alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla);			
Digər təsərrüfat subyektlərinin maliyyə alətlərinin satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi uçota alınan alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			
Digər tərəflərə təqdim edilən avanslar və borc məbləğləri			
Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından yaranan pul vəsaitlərindən daxilolmalar			
Müqavilələrin diling və ya ticarət məqsədləri üçün saxlanıldığı daxil olmaqla, fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			
Müqavilələrin diling və ya ticarət məqsədləri üçün saxlanıldığı hallar daxil olmaqla, fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərindən daxilolmalar;			
Dividendlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərindən daxilolmalar;			
Alınmış faizlər şəklində pul vəsaitlərindən daxilolmalar			

1	2	3	4
İnvestisiya fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti		(2231.00)	
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Nizamnamə Kapitalına (Nizamnamə Fonduna) və ehtiyat fondlarına ayırmalar formasında pul vəsaitlərindən daxilolmalar;			
Qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından yaranan pul vəsaitlərindən daxilolmalar;			
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları;			
Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları			
Maliyyələşdirmə fəaliyyəti üzrə yaranan xalis pul vəsaitlərinin hərəkəti			
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		5882.02	
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan qalıq			
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		5882.02	
valyuta məzənnələrində dəyişikliklərin təsiri			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalıq		5882.02	

Rəhbər

S.Məmmədov

Baş mühasib

Həmid Xəlilov

“17” mart 2010 il

